

# "Difai" dən "Axın" a – mücadilədə keçən ömür

Əhməd bəy Ağaoğlu - 150



Əhməd bəy Ağaoğlu

**A**hməd bəy Ağaoğlu 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası Qarabağın Qurdular eñ tayfasından Mirzə Həsən bəy, anası Sancılı tayfasından Taza xanım olub.

Böyük amisi Hacı Mirza Məmməd gərdəsi oğlunu mütəhəddi kimi yetişdirmək istəyib, bu məqsədə ona 6 yaşında ikən fars və arab dili müallimləri tutub. Amma anası Taza xanım ovladının məmər olmasına istədiyi üçün ailədən gizli şəkildə evə rus dili müəllimləri gətirib. Bu müllimləri üç il arzdında rus dili yanaş, hesab, taxix və coğrafiya dörsərlərini dyoradıb. Şuşada gimnaziya açıldıqdan sonra Əhməd bəy imtahan verərək və məktəbi qəzəb. İmtahani uğurlu keçdiyi üçün gimnaziyanın birbaşa 3-cü sinifinə daxil olub. Bu zaman ə. 45 yaşındakı əsərində 3 türkən bini idi.

Əhməd bəy 1886-cı ildə Şuşa gimnaziyasının 5-ci sınıftını bitirib.

Ali məktəbə daxil olmaq üçün 7 sınıf şart olduğunu üçün bir il de Tiflis gimnaziyasında təhsil alıb. 1887-ci ildə gimnaziya təhsilini tamamladıqdan sonra avqust ayında Peterburqa yola düşüb, buradakı Texnologiya İnstitutuna girməyə hazırlayıb, lakin bütün imtahanlarından uğurla keçəsə, onu yəhudü hesab edən müallim cabr imtahanından kəsib, bununla Əhməd bəyin Rusiyadakı təhsil hayatı baş tutma'yı. Buda hədəsindən qazablanaq Əhməd bay Rusiyani təhsil edib və ali təhsil almış Parisə yola düşüb. Əhməd bay 1888-ci il yanvar ayının 8-də Parisə çatıb.

O. Sorbonna Universiteti yanındaki Paris Hüquq Məktəbinin telabəsi olub, eyni zamanda Ali Tacribi Tədqiqatçılar Məktəbində dövrün tanınmış alimlərinin mühəndislərinə rütbələrinə dövrün.

**“**1888-1894-cü illərdə Parısda yaşıyan Ağaoğlu Ali Tacribi Tədqiqatçılar Məktəbi (Ecole des Hautes Etudes Pratiques) ilə bir sıradə Canlı Şəhər Diləri Məktəbinin (Ecole des Langues Orientales Vivantes) məşğalalarına qatılıb. Buradakı müəllimlərimiz arasında Ceyms Darmstater, Pol Sefer, Barbye de Meynard kimi tanınmış şəxslər olub. Əhməd bəy, eyni zamanda, professor Ernst Renan (1823-1892), “Le Nouvelle Revue” məcmuusunun naşiri Cülyetta Adam (1836-1934) ilə da dəstəliyib.

1892-ci ildə Əhməd bay şərşənşənənin Boyük Britaniyanın paytaxtında keçirilən IX konqresinin iştirakçısı olub, siyasi məzhabinin İranın qadim dini talmılardan biri – məzdakılık əlaqələrinə dair maruzka ilə çıxış edib. Bu taxxi hadisə ilə bağlı xatirələri “Kavkaz” dərəcələndirib.

Əhməd bəy 1894-cü ildə təhsilini bitirərək Parisdən İstanbul galib, “İttihad və Tərəqqi”nın organı olan “Şürayi-Ummat” məqəslərini verib. Buradə ə və yaşadığından sonra elə hamil ilə atasının ölmə xəbarını alaraq Qafqaza yəqib, öncə Tiflisde yerləşən, Tiflis gimnaziyasında fransız dilindən dərs deyib, eyni zamanda “Kavkaz” qəzeti ilə əməkdaşlığı edib. 1896-cı ilə Şuşa edadi (real) məktəbinə fransız dil müallimi təyin edilib. Burada dərs deyərən el arasında Firz Əhməd adımları.

Əhməd bəy 1897-ci ildə Hacı Zeynalabdin Tağıyevin davatı ilə Bakıya köçüb. “Kasıp” qəzətinin redaktoru, aparcı müsilimlərindən biri olub, Əlmirəndən bay Topçubaşovla səx aməkdaşlığı başlayıb. Eyni zamanda, müallimlik faaliyyətini burada davam etdirib. Kəmərsiya məktəbində fransız dilı müallimi işləyib. Çok keşməndə Bakı Şəhər idarəsinin üzvü seçilib. “Axund və islam” adlı əsərinə da bu zaman yazıb. 1901-ci ildə Tiflisdə rus dilində “Həqicəniye o islamu və islamə” (İslama görə və islamda qadın) kitabı naşır edilib. 1905-ci ildə Bakıda əylə bay Hüseynzadə ilə birlikdə Hacı Zeynalabdin Tağıyevin vəsati ilə “Hayat” qəzeti buraxmağa başlayıb. 1906-ci ildə “İşrəd” qəzeti, ertəsi il eyni zamanda türkə və rusca “Tərəqqi” (Tlporrec) qəzətlərinin naşır edilib.


Əhməd bəy 1905-ci ildə Peterburqa gedərək Rusiya müsəlmanlarının mərabələrini müdafiə edib. Hami ilə onun təşəbbüsü ilə “Fədai” cəmiyyəti yaradıb. 20 fevral-6 mart 1906-ci ildə Tiflisdə Qafqaz canşanı I.I.Vorontsov-Dashkovun sadırılı altında keçirildi. 1911-1912-ci illərdə İstanbul Universitetində “Türk mədəniyyəti tarixi” kafedrasının müdürü olub. 1915-ci ildə Afinyakarraisar məllət vəkilini seçilib. Hami il “İttihad və Tərəqqi”nin Ümumi Mərkəzindən üzv olub.

Əhməd bəy 1912-ci ildə bir çox Türk ziyalıları ilə birlikdə həbs edilib, üç ay Bekirəja mahbasında saxlanılıb. Bu həbsin daqıq sabılıbildunga da, mətbuatda hökumət aleyhina məqalə yazuşması ilə bağlıdır. Ehtimal edilir.

Əhməd bəy 1915-ci ildə İstanbulda yaradılan “Rusya Türk-Tatar Məsələlərinin Hüquqları”nın Müdafiəsi üzrə Komitə”ya daxil olub. Əhməd bəy bu dövrdə soyadının sonluğunu ilə başlıdı dayışıklığı edir.



Məşhur azərbaycanlılar bir arada – Əhməd bəy Ağaoğlu (şəhər istehsalçı, soldan ikinci), Əlmirəndən bay Topçubaşov (şayx tülkü sajdən ikinci), 36-ci bay Hüseynzadə (çayxanalar arasında sajdən birinci)



"Türk Yurdu"na jurnalın bir oxucusu maktub göndererek ondan "Ağaoğlu" soyadının nüfus imtiyazı etmediğini soruyor. O iş cavabında soyadının tekra orun devi, bütün ailesinin soyadı olduğunu yazır. Amma bir neç ay sonra 12 sentyabr 1914-cü ilde "Tarcumanı-Haqqı" qəzəlində yazdığı "Ergenekon va Bozqır" adlı makaleşində ilk defa Ağaoğlu Əhməd imzasından istifadə edir.

Azərbaycan Cumhuriyyətinin qurulmasından sonra Əhməd bay Bakı işğaldan etməzdi atəməyə galan Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müavini kimi Vətənə qaydi. Müdros müvələsindən sonra Osmanlı əsərlərinin Azərbaycançan cəxalması, ölkənin ingleşlilər idarəciliyən verilməsi məsləsələ gündəmə gəldiyi üçün Azərbaycan nümayandı heyəti Əhməd bay Ağaoğlunun rəhbərliyi ilə əmələndi ingleş generalı Tomsonla görüşə gedib. Tom-

sonun işgalçi davranışları ilə razılaşmayıp Əhməd bay ona belə cavab verib: "Bizim qurdugumuz Azərbaycan Cumhuriyyəti mədani bir dövlətdir. Bizim olmazımız Hindistan deyildir. Əgər general bizimlə bəşkildə, bu tonda danışacaqsa, artıq bizim müzakirə edəcək bir masasına qalmır". Tomson bu cavabdan sonra yumsalar, Azərbaycanın siyasi haqlarına hörmət edəcəyini vad edir. Belə da olur.

**“** Əhməd bay 1918-ci ilin 7 dekabrında yaradılan Azərbaycan Parlamentində Qərabağdan millət vəkili seçilib. 1919-cu ildə Azərbaycanın müstəqilliyinin tanidlamasını asas məqsəd kimi qırsına qoyan, Əhmərdən bay Topçubaşovun sadri olduğu Sülh Heyətinə daxil edilib. Amma ərmanilar fitnə natiqindən ingleşlər onu İstanbulda "ermanınlara zülüm etmək, ermani qırğınına qatılmaq" ittihamı ilə suçlayıb Malta adasına sürgün edilib. Əhməd bay adada asır qaldığı müddətdə xatirələrini, "Üç mədəniyyət" ve "Könül-süz olmaz" əşərlərini qələmə alıb.

1921-ci ildə Ankara hökuməti onu Maltadakı başqa əsirlərlə birgə ingleş əsirlarına dayışdırıb. Sürgündən xilas edildikdən sonra Əhməd bay mayın 11-də Romanodan Azərbaycan bolşevik hökumətinin rəhbəri Nəriman Narimanova məktub əvənləyib. Məktubın cavabında Narimanovu onu vəzifəyə davat edib. Narimanovdan cavab məktubluq adlı Əhməd bay artıq Türkiyədə idi. Narimanova ikinci məktubunda belə yazır: "Təmsil etdiyin fikr sisteminə qələməram; Türk əsər qurtuluş imkanının təkə Osmaniə turklığında, olduğu haqqında Sıza da malum olan fikir və qənatlaşdırmaq; Əsərlərin qurartaracaq məna yenidən can və varlıq vermiş Ankaraşa getməyin minmən üçün bir namus borcudur... Türkülük bolumunu qabul etməyə tamid. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilsə, müqədəsdir, mubarəkdir".

Bələliklə, Mustafa Kamal Paşa ilə isti münasibətlər quran Əhməd bay onca Türk Qurtuluş horəkatının qəsəpçəsi İsrəd Heyətinin üzvü, 1921-1923-cü ildə isə Matbuat və İstibarət umum müdürü işləyib. Daha sonra Ankara və Turkiyənin səsinin dünyaya yayan yeganə yaşı yənisitasi durumundakı "Hakimiyət-Milliyyət" qəzetiñ umum müdürü və baş redaktoru olub. 5 noyabr 1925-ci ildə Mustafa Kamal Atatürk Ankara Hukquq Məktəbinə aqib, Əhməd bay bu məktəbdə hüquq fakültəsinin qurulmasına faal iştirak edib və hüquq-sosiyə (konstitusiya hüququ) professor möqəmmətinə yüksəldi. Məktəbdə bu



Əhməd bay Ağaoğlu Atatürk və aqido dostları ilə bir arada

fənn üzrə ilk dərsi 1925-1926-ci illarda o, tədris edib.

Bu illarda Əhməd bayın "Mən kimam", "Iran və inqilabı", "Könlüsüz olma", "İxtılalı, inqilabım?", "Sərbəst insanlar olksınsa", "Tənni dağında", "İngiltərə və Hindistan" kimi əsərləri işq üzü görüb. 1928-ci ildə "Türk Ocağı" onun "Üç mədəniyyət" kitabının naşr edilib.

Türkiyədə 7 avqust 1930-cu ildə Atatürkün icazəsi ilə müxalif "Sərbəst Fırız" qurulub. Onun rəhbərələri içərisində Fathi bay və Nuri (Conker) bayla birgə Əhməd bay da olub. Ağaoğlu bu partiyadakı fealiyyəti ilə bağlı "Sərbəst Fırız xatirələri" adlı əsəri yazır. 1933-cü ildə Əhməd bayın "Dövlət və fərd" kitabı çapçıdan çıxıb.

Əhməd bay 1933-ci ildə gündəlik "Axın" qəzetini buraxmağa başlayıb. "Axın" qəzetiñ ilk sayı 1933-ci ilin mayın 29-u, bərər ertəsi günü işq üzü görüb. Hamlin ilə 24 sentyabrda qədər davam edib, ümumiyyətdə 119 sayı naşr olub. Cəp etdiyi qəzet barədə Ağaoğlu yazırı: "Demokratyanı, azadlığı, vəzifə misalıyyətin xatirələrini, istəyin "Axın" yaşıya yaşı, pis pisin deməkədən cəkilməyən əsrləncərə vətənsevərliklərləri". "Axın" ilə onların getdiyi yol ayridır. "Axın" onların getdiyi bir yolu özüne kaba etmişdir. "Axın" öz manfaətini düşünmür. İnsanlılıq, qəzətçilik, matbuə şərafını məqsədi hesab edir. Digar qəzətlər dünən amməyə müdirindən şikayət edərlər, sabah isə qəzətlərin inkişaf edərlər. Cənubi cənənələr, qorxular... "Axın" fikr hürriyyətinə, qəlam hürriyyətinin, Vətən hürriyyətinə təmsil edir. Haqqı söylər və haqqı hörmət edir".

Ömrünün sonlarında Əhməd bay ham içtimai-siyasi, ham da peşədaqlı faaliyyətdən uzaqlaşdırıldı.

•••

1939-cu ilin mayın 19-u Əhməd bay xəsta yatağından yatar. Dostları, həmkərlərinin üstündədir. Həkim on qızı Gültəkin ona nar suyu getirir. Əhməd bay üzünü həmkərlə tutur: "İnsan her zaman şəmpən içməz, qızının hazırladığı bu məhlul hamisindən gözldir".

Daha sonra övladlarının bəbi kimi bildiyi Humayla yalnız qalmış istəyir: "Mən olurmə, sənə cəzahat verdim, hərşləndiyim zamanları da oldı, haqqını halat et. Bəi daxilda 250 lira var, meqalatlarını puludur. Canazəmədə o pulu xarçlayın. Səni usqlaşara, usqlaşara da sənə emənat edirim". Daha sonra işsüdüyüni deyr, iynə vurmaq istəyir, icaza verir: "Artıq bu makina parçım tutmaz". Qız Tezer aşağılara əməkçi: "Ağlama qızım, insan sürülər bir mənindir, o da bir gün duracaq, elbəttə. Mana söz verin, heç bir güc sizi bir-birinizden ayrılmayacaq. Həc bir zaman doğrunu söyleməkdan çəkinməyin, doğruya doğru, ayrıya ayrı deyin. Bələcə, usqlaşın yaşı baxın". Sonra üzün Sürəyyaya əcvinir: "Səz və, ağlamayacaqsın. Manı vücutundan sızlara, rühum anam, atan, Sitarə ilə...Qarşısındadır... Onlara barabarəm" deyə picicidir... ◆

Dilşəm Əhməd

Ədəbiyyat:

1. Ağaoğlu Əhməd bay, *Suşa, Peterburg və Paris xatirələri (Atatürk iki məktub)*. Bakı, 2019.
2. Mərdəmənov Misir, *Təhrirzadə Əddət, 1920-ci illədə ali məktəblərdə oxuması azərbaycanlılar*. Cild. Bakı, 2018.
3. Səfər Fahrı. Ağaoğlu Ahmed Bey. Ankara, 1999.
4. Aran Mehmed Sadık. *Azərbaycan Türk Cumhuriyyətinin İstiklal İlları. "Yeni İstanbul" qəzeti, 23 sentyabr, 1966, sayı 0151*.
5. Ağaoğlu Ahmet. *Mütareke və Sürəyin Hərəkatları. İstanbul, 2013.*
6. "Açık Görüşər. Bu "Akını!" Hədəfe Koşuyor", Akin, 13.9.1933.